

UOT 94 (479.24)

NİCABƏT İSLAMOVA
 AMEA Naxçıvan Bölümü
 Islamovanecabet77@gmail.com

22

QARAQOYUNLU DÖVLƏTİNDƏ TORPAQ MÜLKİYYƏT FORMALARI VƏ VERGİLƏR

Qaraqoyunlu dövlətinin hakim olduğu ilk dövrlərdə kənd təsərrüfatı, ümumiyyətə desək, ölkə iqtisadiyyatı tənazzül etmiş vaziyiyətde idi. Ardi-arası kasılmaz müharibələr insanları müflis hala salmışdı. XV əsrin ikinci yarısından sonra əziziyət nisbatən dözlənməyə başlamışdı. Bu dövrədə torpaqlar bir neçə hissəyə ayrılmış və əhalidən müxtəlif adda vergilər almırdı.

Məqalədə bu dövrə Qaraqoyunlu dövlətində tətbiq olunan vergilər haqqında məlumat verilmişdir. Bununla yanaşı burada həmçinin bu ərazilərdə olan torpaq mülkiyyət formalarından da bahs edilmişdir.

Acar sözlər: Qaraqoyunlu dövləti, kənd təsərrüfatı, vergi, dövlət, əhali.

XV əsrə Azərbaycan iqtisadi cəhətdən inkişaf etməyə başlamışdı. Lakin bu inkişaf müxtəlif sahələrdə qeyri-bərabər şəkilde özünü bürüza verirdi.

Həmin dövr Azərbaycanda Qaraqoyunlu dövlətinin yaradığı və inkişaf etdiyi dövrlərə sadidir. Qaraqoyunlu dövlətinin ilk illərində kənd təsərrüfatı tənazzül etmiş vaziyiyətde idi. XV əsrin əvvəllərində baş vermiş dağdıcı müharibələr, daxili çəkismalar ölkə iqtisadiyyatını barbad hala salmışdı. Həmçinin yadellilərin hücumları, əsgərlərin yerli xəhaliyə qarşısı olan özbaşılığı ölkə iqtisadiyyatının pis vaziyiyətə salmışdı. Bütün bunlar da əhalinin müflislişməsinə gətirib çıxmışdı. XV əsrin ikinci yarısından sonra ölkədə əziziyət nisbatən dözlənmə, təsərrüfat inkişaf etmeye başlamışdı. Bu dövrədə dövlət torpaqları iki hissəyə ayrıldı. Bunnardan birincisi "əraziyi-divani", ikincisi isə "əraziyi-xassa" adlanırdı. Əslində bunların her ikisi adları fərqli olsa da eyni şəxse məxsus idi. Bu torpaqlar üzərində ixtiyar sahibi padşah idi. Dinvan torpaqlarından galon gəlir əsasən ordunun saxlanması ilə bağlı xərclərdə istifadə olunurdu. Xasa torpaqlarından əldə olunan gəlir isə bütünlükdə sarayın ehtiyaclarını qarşılıqla müdafiə olunurdu. Burada olan digər torpaq növlərinə gəldikdə isə bunlardan birincisi soyurqal torpaqlardır. Artıq XV əsrə hərbi qulluqçulara idikləri xidmət müqabiliində torpaqlar paylanırdı ki, bunlar da soyurqal adlanırdı. Soyurqal torpaqları monqolların Cənubi Azərbaycan ərazilərini əla keçirdikdən sonra dəha geniş vüsat almışdı. Bu torpaq növünün yayılması feodalizm inkişafında vacib rol oynamışdır. Soyurqal sahibləri dövlət büdcəsinə heç bir vergi ödəmirdilər. Soyurqal verilərkən hökmərdən tərəfindən hökm yazıılır və ərkəni-soyurqal, nişanı-soyurqal adlı möhürlər də tösdig edilirdi. Hökmərdən istədiyi şəxşə soyurqal vera bilirdi [7, s. 196]. Soyurqal sahibləri bu torpaqların tam müstəqil sahibləri idilər. Məmurların bu ərazilərə yaxın durma-sı belə qadağan idi. Qaraqoyunlular dövründə bu dövlətin bütün ərazilərində soyurqalın paylanması tətbiq edilirdi. 1410-cu ildə

Məqalə tarixçəsi:

Göndərilib: 21.06.2019, qəbul edilib: 03.06.2019

Qara Yusiflə Sultan Əhməd arasındakı döylüsədə Qara Yusifin qəlebosundan sonra əsgərlərə külli miqdarda soyurqlar paylanmışdır [7, s. 201]. K. Paydaş bildirir ki, 1417-ci ildə Qara Yusifin verdiği fərmanla əmir Şəmsəddinə Bitlis, Əxlət və Muşu soyurqlar olaraq vermişdir. Qara Yusif tutuduğu ərazilərdəki soyurqlar torpaqları yenə da öz əvvəlki sahiblərinə verirdi [7, s. 202]. Qara Yusif 1417-ci ildə Bitlis əmiri Şəmsəddinə göndərdiyi fərmandan Şəmsəddinə oğlum deyərk müraciət etmiş və onu çox tərifləmişdi. Həmçinin onu vergi verməkdən da azad etmişdi [7, s. 202]. Soyurqlar bazan güclü düşmənlərlə dostluq etmək məqsədi ilə da verilirdi [5, s. 77]. 1453-cü ildə Qaraqoyunu hökməndən Cahanşah soyurqalla bağlı fərman vermişdir. Bu fərmandan Culah adlı yerin Şeyx Darayıə soyurqlar olaraq verildiyi bildirilir. Qeyd edsk ki AMEA M. Füzuli adına Əlyazmalar Institutunda mühafizə olunan bir sənədə Culah adlı yerin haqqında məlumat verilmişdir. Bu sənəd Şah Sultan Hüseyin tərəfindən verilmiş səcərdir [8]. Həsen bay Rumlunun yazdığına görə Cahanşah Həmidən əmir Satılmış və əmir Şahsuvara vermişdir [3, s. 79]. Soyurqların ən çoxalması əslinde dövlətin mərkəzləşmiş sistemini zəifləndirdi. Soyurqal sahiblərinin vergi ödəməməsi nəticəsində dövlət büdcəsinin gəlirləri nəzərə çarpacaq dərəcədə azalmışdı [6, s. 169].

Soyurqal torpaq mülkiyyəti iqtaya bənzəsə də bunlar içərisində fərqli çəhət də var idi. Bu fərqli əndan ibarət idi ki, soyurqal torpaq sahiblərinə məhkəmə selahiyəti de verilirdi. Bu torpaq sahibi hətta xəzinəyə da vergi vermədən azad edilmişdi. Vergidən azad olmaq isə soyurqal torpaq sahiblərini zənginliyinə xeyli artırdı. Bu torpaq mülkiyyəti üzərində olan bütün vəzifələrə soyurqal sahibləri özləri istadıkları şəxsləri təyin edirdilər. Həmin şəxslər soyurqal sahiblərinə tabe idilər və öz işləri haqqda yalnız onlara hesabat verirdilər. K. Paydaş bildirir ki, Qaraqoyunlu Qara Yusif gürçü çar II Konstantin və Şirvansh I İbrahimla döylüsə zamani əmirlərin köməyindən istifadə etməyə çalışmış və bu məqsədə də bir çox əmirlər soyurqal paylamışdır. Bu əmirlərin içərisində əmirul-ümara Bistam bəy Cagırılıq Ərdəbil və Xalxal bölgəsini soyurqal olaraq vermişdir [4, s. 406]. A.A. Arayançay da Cahanşahın da atası kimi əmirlər soyurqal payladığını qeyd edir [1, s. 239].

XV əsrə Azərbaycanda məvcud olan digər bir torpaq mülkiyyəti növü iqtadır. Əyalətlər torpaq sahiblərinə iqtə kimi paylanırdı. Iqtə sahibləri öz ərazilərinin müdafiəsini həyatı keçirməli idilər. Cahanşahın dövründə İsfahan və Bağdad kimi böyük vilayətlər sahəzadələr iqtə kimi verilirdi. Qaraqoyunlu Cahanşahın dövründə Qazvin şəhəri Söhrab bəy iqta olaraq verilmişdir. Qeyd edsk ki, Söhrab bəy Rüstəm Tərxanı oğlu idi [5, s. 268; 4, s. 148].

Cahanşahın dövründə ölkənin iqtisadi əziziyəti get-gedə yaxşılaşmışdı. Bu da əhalinin əziziyətinin yaxşılaşmasına və təbii ki, iqtə kaçıraq soyurqal sahiblərinin iqtisadi cəhətdən güclənməsinə gətirib çıxmışdır. Get-gedə güclənən əmirlər həm bir-birlər ilə, bəzən də sultanlarla mübarizə aparırdılar.

Qaraqoyunlu hökmərdən payladığı digər şartı torpaq mülkiyyəti növü tiyul adlanır. Tiyul müvəqqəti istifadə olunması üçün verilən torpaq növüdür. Bu torpaq mülkiyyəti formasında galon gəlinir ya böyük bir hissəsi, bəzən də çox hissəsi tiyul sahibinin olurdu. O hər il dövlət büdcəsinə təyin olunmuş müyyən miqdarda pul vermelə idi. Bundan başqa bəzən də tiyul sahibi müyyəyen qoşun hissələri saxlamalı və hökmərdən tələb etdiğə həmin əsgəri qüvvəni hökmərdən hüzuruna çıxarımlı idi. Tiyul torpaqları ərsən keçmirdi. Əbübəkr Tehrani qeyd edir ki: "1466-ci ildə oğlu Pirdəbəğin üşşən etdiyini



şəhərə onun üzərinə Bağdada hücum edən Cahansah qoşun toplamaq məqsədi ilə hər tərəf çapar gönderdi. Məhəmmədi Mirzəni İsfahan'dan digər amirləri və tiyul sahiblərinin vilayətlərindən çağıraraq böyük bir qoşun tərtib etdi" [3, s. 276].

T. Nəcəfi bildirid ki Cahansahın ölümündən sonra padşahın öz tiyullarında qalmış yanları və sərkərdələri onun yanına gəlib rütbələrinə uyğun onamlar və müükafatlar aldırlar, ona itət göstərməyə məcbur olub münasib şərait göstərməyə başladılar" [4, s. 413].

XV əsrda Azərbaycanda olan digər bir torpaq növü mülk adlanan torpaq mülkiyyəti formasıdır. Bu torpaq növü atadan oğula, həmçinin vərsəsilik yolu ilə digər bir şəxss də keçə bilər. Mülk torpaqları mülkiyyəti tərəfindən müxtəlif şəxslər istifadəyə verilirdi. Buna görə də buna icma torpaqları da deyilirdi.

Bu dövrə tətbiq olunan digər bir torpaq mülkiyyəti növü də vəqf torpaqlarıdır. Bu torpaq mülkiyyəti din xadimlərinə verilirdi. Bu torpaqlarda yaşayan əhali din xadimlərindən asılı idi. Vəqflərdən götürülen gəlirlər müxtəlif mədrəsələrin, məscidlərin tikilməsinə xərcləndi. Buradən gələnlərin böyük hər hissəsi də məhz ruhanılar mənəməsəyirdi [4, s. 414]. Din xadimlərinin ixtiyarında təkər torpaqlar deyil, həmçinin vəqf ələnləndən bazarlar, evlər, karvansaralar və s. var idi [3, 74-75]. Vəqf torpaqları iki yera ayrıldı. Bunlardan biri "vəqfi-xeyri", ikincisi isə "vəqfi-əshli" adlanırdı. Dini müassisələrin ixtiyarında olan torpaq "vəqfi-xeyri" adlanırdı. Seyidlər, davrlıslar və bu kimi başqa zümərə verilən torpaqlar isə "vəqfi-əshli" adlanırdı [4, s. 414]. A. A. Arayancan Qaraqoyunluların vəqf idarə sisteminin Teymuri və Cəlalirlerin ilə eyni olduğunu bildirir [1, s. 239-250]. Qaraqoyunluların dövründə vəqflər Ərəbəbil şəhərindəki Şeyx Səfiyəddin məqbəsəri, Təbrizdə olan Həsən şah məscidi, Cahansah tərəfindən vəqf edilən Cahansahiyə vəqfləri, Cahansahın məzarı daxil idi [4, s. 415]. Bu ərazilərdə olan belə abidələrin tamiri də vəqf sahibləri tərəfindən icra olunurdu. Həsən şah Rumlu Cahansahın Təbrizdə təkirdidiyi məscid haqqda belə deyir: "Həcər kas belə kamıl işlənmüş bina tikməmişdir... Məscida bitişən günbəzi qızılıla bəzədilmişdir. Bu məscidə doğru kütə salınmışdır [1, s. 75]. Vəqf torpaqlarında torpaq mülkiyyəti nəsildən-nəsila keçə biləmədi.

Qaraqoyunu dövlətində toplanan vergilərə göldikdə isə bu dövrə iki torpaq mülkiyyətləri əldə etmiş sahibkarların əhalisi tətbiq etdiyi vergilər həddindən artıq çox idi. Orta əsr məsallılardan Həsən bay Rumlu Əhsənüt-təvarix əsərində bildirir ki, shali mühəssirlərin əlindən zara galib. Mühəssirlər vergiləri təvəllüd olunmuş məbləğdən qat-qat artıq yüksərlər. Qeyd edək ki, həmin dövrə vergi yığınları tərəfindən toplanırdı. Bu şəxslərə mühəssir deyildirlər.

Vergilər toplanılan zaman vergi üdaya bilməyənlər cəzalandırılırdı. Vergilər əhalidən pul və məhsul şəklindən yüksərlər. Bu dövrə əhalidən yüksələn vergilərdən bezişlərinə nəzar salaq.

Bac və xərac vergisi. Bu vergi əvvəller dövlətin özüne tabe etdiyi vilayətlərin əhalisindən yüksərlər. Xərac vergisi həm kənd təsərrüfatı məhsullarından, həm də pul şəklində ödənilirdi. Əgər hər hansı bir vilayət xərac ödəməkdən boyun qaçırılmış olsaydı bu həmin vilayətin əlyan qaldırılmış demək idi. Ümumilikdə götürüldükdə xərac çox ağır vergi növü idi. Mənbələrdə bac vergisi adlandırılınan vergi növü də xərac vergisinin sinonimi kimi işlədilmişdir.

Digər bir vergi növü də mal adlandırılkı ki, bu vergi də ya məhsulla, ya da pulla veriliirdi. Bəzən bu vergi aman-mali da adlanırdı. Əgər bir hökmətar

şəhəri tutmuşsa o əhalisindən aman-mali tələb edilirdi. Qaraqoyunluların hakimiyyətdə olduğu dövrə belə bir hadisə olmuşdu. Cahansah İsfahanı oğlu Məhəmmədi Mirzə vermişdi. Məhəmmədi Mirzə hələ həddi-bululuq qatmadığından şəhəri onun işləsi idarə edirdi. Lakin işlə ilə isfahanlılar arasında münaqişa yaranardıqan görə İsfahan camataq Cahansahın qazabına düşər olmuşdur. Bu səbəbdən onlardan 3000 tuman aman-mali vermek tələb olunmuşdu.

Bundan başqa həmin dövrə əhalidən malu-cəhət, qan bahası, əlef və uləfa, ixracat, tamğa kimi vergilər de alınırdı. Qan bahası vergisi ançox mühabiblərdən sonra almırırdı. Əlef və uləfa vergisi göldikdə isə bezi alımların fikrindən ələf heyvanlar üçün uləfa isə insanlar üçün yüksəldirdi. Digər bir qurup alımlarla görə isə bu vergi ümumilikdə heyvanların yemlənməsi üçün tədarük edilir. Vergi növü iddi. Ixracata göldikdə isə bu vergi əyalətdə olan dövlət qulluqularının və dövlətçilərin ehtiyaclarını ödəmək məqsədilə yüksəldirdi. Tamşa əsasən tacir və sənətkarlarla almırırdı. Tacirlər satıqları malların, sənətkarlar isə istehsal etdikləri malları satarkən bu vergini ödəməli idilər.

Nəticə olaraq demək lazımdır ki, həmin dövrün taxılçılardının əsərlərində dövlətlərin siyasi tarixləri ilə yanaşı dövlətin iqtisadi vəzifəyinə də yer verilmişdir. Onlar öz əsərlərində xalqdan alınan vergilərə və bu vergilərin canaatın hayatına təsirində bəhs etmişlər.

Qeyd etmək lazımdır ki, dövrün mənbələrində müəlliflər şəhər edilən müəyyən məsələ və siyasi hadisələrə həmişə biganə qalmamış, bəzən öz fikir və münasibatını da bildirmişdir.

Orta əsr tarixi mənbələrində bu və ya digər ölkənin iqtisadi vəzifəyini haqqında siyasi və diplomatik məlumatlara nisbətən olduqca az məlumat olmasına baxmamayaq, həmin məlumatların araşdırılması mühüm əhəmiyyət kəsb edir.

ƏDƏBİYYAT

1. Arayancan A. A. Akkoyunu ve Karakoyunlarda Edebiyyat ve Sanat. // Journal of Word of Turks. № 1, 2009, s. 239-250.
2. Erşahin S. Akkoyunlular. Siyasal, kültürel, ekonomik və sosyal tarix. Ankara, 2002, 173 s., s. 240-241.
3. Fərziyev Ş. Azərbaycan XV-XVI əsrlərdə. Bakı: Elm, 1983, 152 s.
4. Nəcəfi T. Azərbaycan Qaraqoyunu və Ağqoyunu dövlətləri. Bakı: Çəşioğlu, 2012, 603 s.
5. Tehrani Ə. Kitabi-Diyarbəkiriyyə. Tərcümə edən Rəhili Şükürova. Bakı: Elm, 1998, 336 s.
6. Əfəndiyev O. Azərbaycan Safavilər dövləti. Bakı: Şərq-Qərb, 2007, 344 s.
7. Paydas K. Moğol və Türk-Islam Devletlerinde Suyurqal uyuqlaması, Dərgi, 2006, № 39, s. 195-218.
8. № h-28, inv. 4100.

РЕЗЮМЕ

НИДЖАБЕТ ИСЛАМОВА ВИДЫ ЗЕМЕЛЬНОЙ СОБСТВЕННОСТИ И НАЛОГИ В ГОСУДАРСТВЕ КАРАКОЮНЛУ

На первых этапах развития государства Каракоюнлу, сельское хозяйство, и в целом экономика страны были на грани упадка. Бесконечные междуособицеские привели к разорению населения.



Начиная со II половины XV века положение в стране немного улучшилось. В это время начали раздавать участки земель, а с населения собирались различные налоги. В статье даны сведения о налогах и пошлинах, которые взымались с населения в государстве Каракоюнлу в те времена. На ряду с этим, здесь говорится о существующих тогда видах собственности на землю.

Ключевые слова: Каракоюнлу, сельское хозяйство, налоги, государстве, населения.

SUMMARY

NICABET ISLAMOVA

LAND PROPERTY FORMS AND TAXES IN THE GARAGOYUNLU

In the early years of Garaqoyunlu's rule, agriculture, in other words the country's economy was in decline. Unrestrained wars had made people bankrupt. After the second half of the 15th century, the situation in the country was relatively better. During this period, the area was divided into several parts and the population was taxed on a variety of terms. The article provides information on the taxes in Garaqoyunlu state during this period. At the same time, it also gives information about the owned lands in these area.

Key words: Garagoyunlu, agriculture, tax, state, population

(Akademik Hacı Fəxrəddin Səfərli tərəfindən təqdim edilmişdir)

